


Bu zəfər Azərbaycan xalqının haqqı idi. Bu zəfər tarixi ədalətin bərpası, təkcə ölkəmizdə deyil, regionda sülhün, əmin-amanlığın bərqərar olması idi. Bu zəfər böyük siyasi gücün, savadlı, ağıllı, uzaqgörən lider düşüncəsinin, Vətən üçün canından keçməyə hazır olan oğullarımızın qeyrətinin, xalqla dövlət birliyinin təntənəsi idi. Kökləri çox-çox qədimlərə dayanan Azərbaycan xalqının tarixində səhifələrində çox sayda şanlı qələbələri olub. Lakin bu qələbələrin heç biri istər siyasi, istər mənəvi baxımdan, istərsə də hərbi baxımdan 8 Noyabr Zəfərinə bənzəmir.

Mənfur qonşularımızın dənizdən-dənizə “böyük Ermənistən” yaratmaq xülyaları tarix boyu ciddi münaqişələrə səbəb olub. Həmişə də onlar bu arzularını məhz Azərbaycan coğrafiyası üzərindən həyata keçirmək istəyirdilər. İrəvanın, Zəngəzur, Göyçə mahallarının ermənilərə verilməsi, bu addımların hansı şəkildə həyata keçirilməsi tarixdən hər birimizə yaxşı məlumudur. O da bizə məlumudur ki, Azərbaycan dünyada nadir dövlətlərdəndir ki, yüz ildə iki dəfə müstəqilliyyə nail olmuşdur.

oğullarımızı heç bir qüvvə saxlaya bilmirdi. Demək olar ki, bütün şəhidlərimizin taleyi nəzər saldıqda eyni kadrlara şahidlilik edirik: onlar döyüşə könüllü getmişdilər, yaralanmışlarını gizlədirdilər. Hospitallardakı yaralı əsgərləri həkimlər saxlaya bilmirdilər, geriyəcəbhəyə qayıtmək istəyirdilər. Bütün bunlar birliyin, bir yumruq kimi birləşməyin nəticəsi idi. O yumruq ki, “ilanın” başını əzdidi və haqqı bərpa elədi.

Bu zəfəri qazananların hər birinin taleyi, döyüş yolu ayrıca bir dastana, əfsanəyə,

Zəfərimiz mübarək!




Sovet imperiyasının dağılması həm bütün dünyada təlatüm yaratdı, həm də İttifaq ölkələrini sözün əsl mənasında tarixi sınayağa çəkdi. Bir neçə ilin içində mənfur ermənilər ezelə torpaqlarımızı caynaqlarına keçirdilər və Azərbaycan xalqı otuz il bu torpaqlara həsrət qaldı. Ümmümmilli liderin məktəbini keçmiş, uzaqgörən Prezidentimiz yaxşı biliirdi ki, belə vəziyyət ömürlük davam edə bilməz. Odur ki, hakimiyətə gəldiyi gündən etibarən o, əslində, apardığı sühl danışçıları ilə bərabər, həm də müharibəyə hazırlaşdı.

Əslində, 44 günlük müharibə aysberqın görünən tərəfi idi. On müasir silahlarda, güclü hərbi texnikalarla təchizat, düşünlümüş hərbi taktika qüdrətli ordu yaradılması üçün mühüm şərt idi. Müasir ordu yaradılması uzun zaman, səbr, ağıl tələb edirdi. Azərbaycan Prezidentinin dünyanın ən

kitaba, kinoya döñəcək, hələ yüz illər araşdırılacaq, dərsliklərə salınacaq, onların qəbirleri müqəddəs ziyanətgaha çevriləcək. Onlar 44 günlük müharibə ilə gələcək nəslə böyük bir vətənpərvərlik nümunəsi ödürlər. Bu müharibə gələcək nəsillər üçün həm də böyük bir ibret olacaqdır.

Əməkdaşı olduğumuz Bakı Slavyan Universiteti müharibəyə qədərki dövrə də, müharibə zamanı da Azərbaycan dövlətinin apardığı haqq mübarizəsinə öz dəstəyini daim nümayiş etdirib. Əlaqədə olduğumuz bütün ölkələrinin universitetləri ilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün coxsayılı layihələr həyata keçirirdik. Həmin günlər universitetimizdə böyük bir ruh yüksəkliyi, əzmkarlıq açıq-aşkar göründürdü. Döyüş bölgələrinə könüllü getmiş tələbələrimizdən nigarənciliq da bizi



nüfuzlu xəbər agentliklərinə verdiyi cəsarəti, əsaslandırılmış cavabları əsas xəbər manşetlərinə əvvilərdi.

Ermənilər inana bilmirdilər ki, otuz ildir sühl çağırışları edən Azərbaycan dövlətində bu güc-qüvvət var. Onlar bilməli idilər ki, Aprel hadisələri, Tovuz, Naxçıvan döyüşləri xalqımızın səbr kasasını bir gün daşıracaqdır. Politoloqlar, tarixçilər, peşəkar media mənsubları doğru olaraq qeyd edirlər ki, bu müharibənin bütün aspektləri ayrıca təhlil edilməli, geniş araşdırılmalar aparılmalı, kitablar yazılmalı, filmlər çəkiləlidir. Otuz il ərzində ermənilər işğal etdikləri ərazilərdə yalnız istehkamlar, “müdafiqə” divarları qurmuş, minalar basdırılmışdır. Və onların qurdugu otuz illik “müdafiqə” divarını Azərbaycan 44 günə aşdı. Təbii ki, bu qələbə yalnız güclü Vətən sevgisinin, torpaq, yurd məhəbbətinin nəticəsində ola bilərdi.

İşgal altında olan yaşayış məntəqələrinin hər birinin azad olunması, hər bir əməliyyat dəqiq düşünülmüşdü idи və effektiv nəticə verirdi. Məqsəd yalnız qələbə idi. Rusiya telekanallarından birinə müsahibə veren erməni hərbiçi deyirdi ki, Şuşa uğrunda gedən döyüşlərdə biz şoka düşürdük, dünən “oldurdüklerimiz” bu gün yenidən dirilib üstümüze gəlirdilər, onlar yaralarını sarı'yıb bir də hücumu keçirdilər. Şuşanın döyüş yolu ilə azad edilməsi hərb tarixinin misilsiz sehifələrində hesab edilməlidir.

Qarabağ uğrunda döyüşlər təkcə müharibə meydanında getmirdi. Bu savaş hər bir azərbaycanının evində, qəlbində gedirdi. Ölkənin hər yerində səfərbərlik xidmətlərinin qarşısında böyük izdiham müşahidə edilirdi. Hər kəsin qanı cuşa gəlmişdi və artıq igid

daim gərginlikdə saxlayırdı. Ümmülikdə, 1990-2021-ci illər ərzində Bakı Slavyan Universitetinin 10 tələbəsi torpaq uğrunda qəhrəmancasına şəhid oldu: Mübariz Əliyev oğlu Əhmədov, Əli Hüseyn oğlu Məmmədov, Alov Əfqar oğlu Əzizov, Təhmasib Hadi oğlu Şükürov, Şahverdi Bəhlul oğlu Səfərov, Vüqar Natiq oğlu Süleymanov, Kənan Yalçın oğlu Rüstəmli, Nicat Ayaz oğlu Şükürlü, Elnur Əli oğlu Allahverdiyadə. Onlar həm də əsl vətəndaş olduğunu sübut etdilər. Bu gün Bakı Slavyan Universitetinin foyelerində şəhid məzunların şəkillərini gören hər bir tələbə, müəllim, əməkdaş ayaq saxlayır, kövrəlir, kədərlənir, eyni zamanda, qəlbə ifixarla dolur! Onların qanı yerde qalmadı, əbədi zirvəyə ucaldılar.

Bir neçə gündən sonra Azərbaycan xalqı qələbəsinin ildönümünü qeyd edəcək. Qoy, bu savaş Azərbaycanın tarixində son müharibə olsun! Azərbaycan dövləti xalqla əl-ələ verib yalnız qurub-yaradacaq, otuz ildir qan tökülen torpaqlarda bundan sonra əbədi bahar yaşanacaq! Hər kəs bunu müşahidə etməkdədir! Otuz ildir ki, “Qarabağ Ermenistandır” – deyən ermənilər bu torpaqlarda minadan başqa heç nə “əkməyi” bacarmadılar. Azərbaycan Prezidenti isə cəmi bu torpaqlarda xariqələr yardım. Dünyanı heyrətə salan layihələr və Vətən eşqi ilə hər kəsə sübut etdi ki, Qarabağ Azərbaycandır!

Rafiq NOVRUZOV,
Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor,
Könül ZEYNALLI,
Tələbə Elmi Cəmiyyətinin sədri,
doktorant